

ISSN-0207-4710

# GÖYARCİN

2009-cu il



## «GÖYƏRÇİN»İN SOVQATI

**Əziz balalar, bu nömrədən etibarən təzə bir rubrika açırıq. "Göyərçin" insovqatı adlanan bu guşədə uzun illər bundan qabaq jurnalımızda gedən yazıları çap eləyəcəyik. Vaxtılı babalarınız, nənələriniz oxuyan nağılları, hekayələri, şeirləri oxumaq sizin üçün də maraqlı olar. İlk sayımızda tanınmış uşaq yazıçısı Mikayıl Rzaquluzadənin 1968-ci ilin birinci nömrəsində dərc olunan «Birinci qar» hekayəsini təqdim edirik.**



### Mikayıl RZAQULUZADƏ

## BİRİNCİ QAR

Qar yağır. İri-iri, ağır-ağır, ağappaq, tərtəmiz...

Birinci qar...

Bu ilki qışın birinci qarı. Bu qar mənim də birinci qarımındır. Bəli, birinci məktəb qarım!

Necə?.. "Birinci məktəb qarı" nədir? Qoyun deyim.

Mənim adım Aytacdır. Bu ildən məktəbə gedirəm. Mən məktəbə gedəni birinci dəfədir ki, qar yağır. Bax, buna görə də bu qar mənim birinci qarımındır!

Niyə sevinirəm? Onu da deyim:

- Axı əvvəller qar yağanda, məni bayıra qoymurdular. Deyirdilər. «Üşüyərsən. Soyuq dəyer. Xəstelə-nərsən...» Amma indi... İndi daha məktəbliyəm! Qar da yağısa, külək də əssə, lap tufan da, boran da qopsa, mən məktəbə getməliyəm.

Səhər-səhər babamın əlindən tutub məktəbə gedirəm, qar elə təmiz, elə ağıdır ki, elə parıldayırlı ki, üstünə ayaq basmağa adamın heyfi gəlir. Amma neyleyəsen? Ayaqlarımızın

altında qar xırıldayırlar, xırp-xırp-xırp...

İndi qarın üstündə doyunca, lap doyunca gəzəcəyəm. Hələ qar topuda oynayacağam, yoldaşlarımıla Şaxta baba qayıracacağam...

Bax, buna görə də sevinirəm! Bir də ona görə sevinirəm ki, bu qar mənim balaca bacımın da birinci qarıdır.

Bacımın adı Aytəndir. Hələ bir yaşı da yoxdur. Heç qar görməyib. İndi o, qucağımda pəncərədən qara baxır. Xırdaca-xırdaca, tombul-tombul əllərini uzadır, qığıl-dayır, başını da tez-tez aşağı-yuxarı tərpədir. O, həmişə babamın başını qucaqlayıb, qar kimi ağappaq saçlarını didişdirmək istəyəndə də belə eləyir. Deyirəm:

- Olmaz, Aytən, olmaz!

Aytən gülür, əllərini oynadır, dodaqlarını bir-birinə sıxıb arasından üfürür: - b-r-r-r-v-a... Yəqin Aytən demək istəyər: «Soyuq olanda nə olar? Mən soyuqdan qorxmuram ki...»

Yaxşı, bəs indi nə eləyim? Görəsən



Rəssam  
Mətanət

ona bir azca, lap bir azca qar  
verimmi? Axi bu qar öhün  
birinci qarıdır, lap birinci qarı!

Tez pəncərəni aralayıb, bir  
ovuc qar götürürəm. Aytən  
qarı iki əlli qamarlayır.  
Birdən üşüyən əllərini çekir.

Qar ikimizin də üstünə  
səpələnir, əriyir. Yerində  
irili-xirdali damcılardır qalır:  
rəngbərəng, parıldasən  
damcılardır...

Babam mənə deyir ki, bu  
damcılardır hər biri yazda bir  
çiçək olacaq, al-əlvən ciyə-  
ləklər, göbələklər, cürbə-  
cür, rəngbərəng, dadlı-dadlı  
meyvələr...

Babam deyir ki, lap çox-  
dan, mənim anam körpə  
olanda, yeni bacım Aytən  
boyda olanda, bütün dün-  
yada dava gedirmiş. Onda  
toplaların, bombaların alo-  
vundan, yanmış şəhərlərin,  
kəndlərin qorundan tüs-  
tüsündən göydən qara qar  
yağmış, hisli tozlu qar,  
zəhərli qar...

Yox, mən istəmirəm, daha  
dünyada belə qar yağışın.

Qoy həmişə, hər yerdə,  
bax bizim bu qar kimi, bu ilki



qışın birinci qarı kimi, mənim birinci məktəb  
qarım kimi, körpə Aytənin lap birinci qarı  
kimi ağappaq, tərtəmiz qar yağışın,  
hissiz, tozsuz...

Ağappaq, tərtəmiz...